



**Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)
“Kompleks qazma işləri” trestı**

**Quyudibi mühərriklərə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (№ 26009-16) elan
edir.**

I.	<p>Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:</p> <p>Müsabiqədə iştirak haqqında müraciət (<i>forma əlavə olunur</i>); İştirak haqqının ödənilməsi barədə bank sənədi (<i>ödənişin təyinatında iştirak ediləcək müsabiqənin nömrəsi və iddiaçının tam adı göstərilməlidir</i>); Müsabiqə təklifi (<i>müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır</i>)</p> <p>Müsabiqədə iştirak haqqında müraciət (<i>imzalanmış və möhürlənmiş</i>) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 31.03.2016-cı il, Bakı vaxtı ilə saat: 17:30-a qədər Azərbaycan, ingilis və ya rus dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.</p> <p>Tələb olunan sənədlərin surətləri (<i>müsabiqə təklifi istisna olmaqla</i>) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əslı müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.</p>
II.	<p>Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:</p> <ul style="list-style-type: none">▪ Müsabiqə təklifi bir əslı və iki surəti olmaqla 12.04.2016-cı il, Bakı vaxtı ilə saat: 09:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.▪ Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
III.	<p>İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:</p> <ul style="list-style-type: none">▪ Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, ingilis və ya rus dilində əldə etmək istəyənlər 354 manat (ƏDV ilə) və ya ekvivalent məbləğdə sərbəst dövrəli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.▪ Hesab nömrəsi: Azərbaycan Beynəlxalq Bankı ASC, AZ38IBAZ38010019449306332120, VÖEN: 9900003871, Müştəri xidməti Departamenti, Kod: 805250, Müxbir hesab: AZ03NABZ0135010000000002944, VÖEN: 9900001881, SWIFT BIK: İBAZAZ2X▪ İştirak haqqı heç bir halda geri qaytarılmır.
IV.	<p>Müqavilənin icra müddəti:</p> <p>Satınalma müqaviləsinin 120 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.</p>
V.	<p>Satınalan təşkilatın ünvanı:</p> <p>AZ1029; Bakı şəhəri; N.Nərimanov rayonu; Məhəllə 1222, bina 12; “Caspian Line Business Center”, 3-cü mərtəbə.</p> <p>Əlaqələndirici şəxs:</p> <p>Hüseynov Anar. Maddi-texniki təchizat və marketinq şöbəsi, şöbə rəisinin müavini Telefon : (+99 412) 521-31-59</p>

	Faks : (+99 412) 521-31-59 Anares.Huseynov@socar.az
VI.	<i>Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:</i> www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)
VII.	<i>Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:</i> Zərflərin açılışı 12.04.2016-cı il tarixdə, Bakı vaxtı ilə saat 10:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.
VIII.	<i>Müsabiqənin nəticəsi haqqında məlumat:</i> Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək: http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards

SOCAR-ın “Kompleks qazma işləri” trestinin Satınalmalar qrupu.

(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN MÜRACİƏT MƏKTUBU

_____ şəhəri

“__” _____ 20__-c- il

_____ №

“SOCAR”ın [satınalan təşkilatın adı daxil edilir] (nin,nin,nun) Satınalmalar qrupunun rəhbəri cənab (xanım) _____,

Hazırkı məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nin) “SOCAR”ın “Kompleks qazma işləri” tresti tərəfindən **Quyudibi mühərriklərin** satın alınması ilə əlaqədar elan edilmiş 26009-16 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: _____ .

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:

- Əlaqələndirici şəxs: _____
- Əlaqələndirici şəxsin vəzifəsi: _____
- Telefon nömrəsi: _____
- Faks nömrəsi: _____
- Elektron ünvan: _____

Qoşma:

1. *İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.*

(səlahiyyətli şəxsin A.A.S)

(səlahiyyətli şəxsin imzası)

(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

SATIN ALINAN MALLARIN SİYAHISI

Sıra №-si	Malların adı	Ölçü vahidi	Miqdar	Malların standartı
1	Vintli quyudibi mühərrik A962XP, XD244mm, 5:6 pərlər, 4.0 pillə (stage)	ədəd	3	API SPES 7
2	A962XP, XD244mm, 5:6 pərlər, 4.0 pillə (stage) ölçülü quyudibi mühərrikə uyğun təmir dəsti	dəst	3	API SPES 7
3	Vintli quyudibi mühərrik A825XP, XD209mm, 4:5 pərlər, 5.3 pillə (stage)	ədəd	3	API SPES 7
4	A825XP, XD209mm, 4:5 pərlər, 5.3 pillə (stage) ölçülü quyudibi mühərrikə uyğun təmir dəsti	dəst	3	API SPES 7
5	Vintli quyudibi mühərrik A962XP, XD171mm, 4:5 pərlər, 7.0 pillə (stage)	ədəd	3	API SPES 7
6	A962XP, XD171mm, 4:5 pərlər, 7.0 pillə (stage) ölçülü quyudibi mühərrikə uyğun təmir dəsti	dəst	3	API SPES 7
7	Quyudibi mühərriklərin açılıb yığılması üçün hidravlik açar (stend)	dəst	1	API SPES 7